

# Riyaziyyat dərsində planlaşdırma

Mətanət SULTANOVA,  
Avropa Azərbaycan Məktəbinin  
riyaziyyat müəllimi

Təhsilin təşkilinin səmərəliliyi hazırda həm müəllimlərimizi, həm də təhsil ictimaiyyətini düşündürən vacib məsələlərdəndir. Yekun fikir isə belədir ki, səmərəli dərs özündə iki tərkib hissəni birləşdirir:

- dərsə ciddi hazırlanmaq;
- dərsi ustalıqla keçmək.

Pis planlaşdırılmış, kifayət qədər düşünülməmiş, şagirdlərin imkanlarına uyğun gəlməyən dərs keyfiyyətli ola bilməz. Dərsə hazırlanmaq, təlim prosesini elə təşkil etmək deməkdir ki, konkret şəraitdə ən yüksək nəticə təmin olunsun.

Şagirdlərin müəyyən bacarıqlarını formalasdırın dəslər yaxşı planlaşdırılmış və aydın məqsədi olan fəal dəslərdir. Belə dəslərin sonunda şagirdlərin öyrəndikləri mövzular haqqında düşünə bilməsi, öyrəndikləri real vəziyyətlərə uyğunlaşdırmağı və əvvəl öyrəndiklərindən faydalanaşmağı bacarması nəzərdə tutulur.

Müəllimin dərsə hazırlığını şərti olaraq 2 hissəyə ayırmak olar - fənn üzrə ümumi hazırlıq və hər bir konkret dərsə hazırlıq.


Bu yazıda biz öz təcrübəmizdən çıxış edərək ikinci məsələdən - bir dərsin planlaşdırılmasının xüsusiyyətlərindən bəhs edəcəyik.

Beləliklə, hər bir dərs plandan başlayır. Uğurlu dərs planlaşdırmaq isə hətta təcrübəli müəllimdən də böyük zəhmət və diqqət tələb edir. Dərs planı müəllimin dərsə hazırlıq işinin son nəticəsidir. Keyfiyyətli plan tərtib etmək üçün müəllim şagirdlərdə tədris olunacaq mövzuya maraq yaratmaq, onları dərsin gedişinə cəlb etmək məqsədilə maraqlı motivasiya düşünməli, şagirdlərin fərziyyələr irəli sürməsini stimullaşdırmaq üçün onlara yönəldici suallar hazırlamalı, həmin fərziyyələrin yoxlanılması, tədqiqat aparılması üçün tapşırıqlar, iş vərəqləri tərtib etməli, şagirdlərin yaradıcılığı üçün şərait yaratmalı, qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Ümumiyyətlə, müəllim çalışmalıdır ki, yeni materialı şagirdlərə hazır şəkildə verməsin, təlim prosesini elə planlaşdırınsın ki, qazanılan bilik şagirdlərin şəxsi araşdırmalarının nəticəsi kimi "kəşf" edilsin.

VII sinifdə riyaziyyatdan "Üçbucaq bərabərsizliyi" mövzusunun tədrisi üçün dərs planını hazırlayarkən sadaladığım şərtlərə əməl etməye çalışmışam.

Şagirdləri fəallaşdırmaq, onların diqqətini mövzuya cəlb etmək üçün ləvhədə belə bir sual nümayiş etdirirəm:

Həsən əminin bağı üçbucaq şəklindədir. Bağın 15 və 20 metr uzunluğunda olan iki tərəfinə daş hasar çəkilmişdir. Həsən əmi üçüncü tərəfi dəmir torla hasara almaq istəyir. Bunun üçün onun ən çox neçə metr dəmir təra ehtiyacı var?



Şagirdlərin fikirləri dinlənilir. Müxtəlif fərziyyələr irəli sürürlər. Onların bəziləri yanlış fikirlər söyləsələr də, artıq bu sual ətrafında düşünməyə başlayırlar. Sonra şagirdlərə digər suallarla müraciət edirəm:

- Üçbucağın tərəfləri arasında hansı münasibətlər var?

- İstənilən üç ədəd hansıda üçbucağın tərəfləri ola bilərmi?

Bu suallara cavab tapmaq üçün şagirdlərə bir neçə tapşırıq verirəm. 1-ci tapşırıq yerinə yetirmək üçün qruplarla işə üstünlük verirəm. Qruplarla iş problemləri bir yerde həll etməyi öyrətməklə bərabər, həm də şagirdlərdə kollektivçilik hissələrini inkişaf etdirir.

Tapşırıq 1:

1. Sizə verilən məftildən 3 dm, 4 dm, 5 dm, 8 dm, 9 dm, 10 dm, 12 dm, 15 dm və 16 dm uzunluqda parçalar kəsin.

2. Uzunluğu 5 dm və 9 dm olan məftil parçalarını seçin.

3. Digər məftil parçalarını növbə ilə onların yanına qoyaraq üçbucaq düzəltməyə çalışın.

4. Təcrübənin nəticəsini cədvəldə qeyd edin.

Növbə	I TƏRƏF	II TƏRƏF	III TƏRƏF	ÜÇBUCAQ ƏMƏLƏ GƏTİRİK	ÜÇBUCAQ ƏMƏLƏ GÖTİRİMİR
1.	5 dm	9 dm	3 dm		
2.	5 dm	9 dm	4 dm		
3.	5 dm	9 dm	8 dm		
4.	5 dm	9 dm	10 dm		
5.	5 dm	9 dm	12 dm		
6.	5 dm	9 dm	15 dm		
7.	5 dm	9 dm	16 dm		

Vaxt bitdikdən sonra sınıf müraciət olunur:

- Hansı tərəflərdən üçbucaq yarada bilmədiniz? Bunun səbəbi, sizcə, nə ola bilər?

Şagirdlərin fikirləri dinlənilir və növbəti tapşırıqın icrasına başlanılır.

2-ci tapşırıq yerinə yetirərkən şagirdlərə cütlər şəklində işləməyi təklif edirəm. Bu iş forması onların:

- tapşırıqın və ya problemin həllində bir-birinə kömək etmələrinə;

- tapşırıqın icrası zamanı fikir mübadiləsi aparma-larına şərait yaradır.

Tapşırıq 2:

1. Üçbucaq əmələ gətirən məftillərdən hər birinin uzunluğunu digər ikisinin uzunluqlarının cəmi ilə müqayisə edin və nəticəni qeyd edin.

ÜÇBUCAQ ƏMƏLƏ GƏTİRƏN TƏRƏFLƏR	I TƏRƏFLƏ DİGƏR İKİSİNİN CƏMINİN MÜQAYİSƏSİ	II TƏRƏFLƏ DİGƏR İKİSİNİN CƏMINİN MÜQAYİSƏSİ	III TƏRƏFLƏ DİGƏR İKİSİNİN CƏMINİN MÜQAYİSƏSİ

2. Üçbucaq əmələ gətirən məftillərdən hər birinin uzunluğunu digər ikisinin uzunluqlarının fərqi ilə müqayisə edin və nəticəni qeyd edin.

ÜÇBUCAQ ƏMƏLƏ GƏTİRƏN TƏRƏFLƏR	I TƏRƏFLƏ DİGƏR İKİSİNİN FƏRQİNİN MÜQAYİSƏSİ	II TƏRƏFLƏ DİGƏR İKİSİNİN FƏRQİNİN MÜQAYİSƏSİ	III TƏRƏFLƏ DİGƏR İKİSİNİN FƏRQİNİN MÜQAYİSƏSİ

3. Bu müqayisələrdən hansı nəticə çıxarmaq olar? Nəticəni qeyd edin.

Fikirləri dinləyir və üçbucağın tərəfləri arasındaki münasibətləri müəyyənləşdirməyə çalışan şagirdlərin nəticələrini ümumiləşdirirəm.

Şagirdlərin bacarıqlarını möhkəmləndirmək üçün aşağıdakı tapşırıqlar üzərində müstəqil işləməyi onlara təklif edirəm:

Tapşırıq 3:

1. Aşağıda verilən uzunluqlardan hansılar hər hansı üçbucağın tərəfləri ola bilər?

I. 2 sm; 5 sm; 7 sm

II. 1 sm; 3 sm; 5 sm

III. 4 sm; 4 sm; 6 sm

IV. 6 sm; 9 sm; 12 sm

V. 1 sm; 4 sm; 6 sm

VI. 7 sm; 10 sm; 15 sm

A) I; II və IV      B) II; III və V

C) I; V və VI      D) III; IV və VI

2. İki tərəfinin uzunluğu 11 sm və 14 sm olan üçbucağın üçüncü tərəfi aşağıdakılardan hansı ola bilər?


A) 7 sm    B) 25 sm    C) 13 sm    D) 24 sm

3. Cümədəki boş yerləri doldurun:

Üçbucağın hər hansı tərəfinin uzunluğu digər iki


tərəfin uzunluqlarının cəmindən \_\_\_\_\_, fərqlidən isə \_\_\_\_\_ ola bilməz.

4. ABC üçbucağının BC tərəfinin ala biləcəyi ən böyük tam ədəd neçədir?



Cavab:

5. Şəklə əsasən x-in ala biləcəyi tam ədədlərin cəmi neçədir?



Cavab:

Müstəqil iş üçün qiymətləndirmə meyarları ilə şagirdləri tanış edirəm:

- Verilmiş ədədlərin üçbucağın tərəfləri ola biləcəyini müəyyən edir.

- İki tərəfi verilmiş üçbucağın üçüncü tərəfinin hansı aralığa daxil olduğunu teyin edir.

- Üçbucaq bərabərsizliyini bilir və sərbəst tətbiq edir.

Göründüyü kimi, dərsin düşünülmüş planının olması onun effektli keçməsi üçün çox vacibdir. Lakin təkcə belə planın olması hələ uğurlu dərs demək deyil. Pedaqoji ustalığa malik olan müəllimlər dərsi planlaşdırmaqla yanaşı, həm də planı uğurla həyata keçirir və təlim nəticələrinə nail olurlar.

Yazımı Türkiyə "Yenilikçi Öğrenme Merkezi"nin qurucusu Kayhan Karlının sözləri ilə bitirmək istəyirəm: "Məktəbdən qazanılan tək şey öyrənmə bacarığıdır. Öyrənmə bacarığı isə məktəbdə öyrədilənlərə cavab vermək yox, məktəbdə öyrədilməyənlərə cavab tapmaqdır".